

**Müstəqillik dövrü çoxmetodlu
Azərbaycan ədəbiyyatı**

**Bir elmi məqalədə xatırlanan şəxs və məkan adlarının semantikasına dair
(Rasim Nəbioğlunun məqaləsi nümunəsində)**

Akif İmanlı

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: akifimanli48@gmail.com

Annotasiya. Filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbioğlunun (Rasim Nəbi oğlu Qurbanov) akademik Məmməd Arif Dadaşzadənin (1904-1975) həyat və yaradıcılığına həsr etdiyi "Klassika və müasirliyin ədəbi-elmi qoşşağındə" adlı məqaləsində xatırlanan Azərbaycanın bir çox görkəmli elm xadimləri, yazıçı və şairlərinin əsas ad kateqoriyasına daxil olan adı, atasının adı, soyadları və əsas ad kateqoriyasına daxil olmayan ləqəb və təxəllüslerinin semantikasından bahs olunur. Adların və təxəllüslerin bir çoxu öz dilimizin daxili imkanları əsasında yaranşa da, daha böyük əksariyyəti alınmalar, xüsusən, ərəb və fars sözləri əsasında formalasdığından məqalədəki bir sıra adların izahına zərurət yaranmışdır. Burada şəxs adları və təxəllüslerlə yanaşı məkan adlarından Şurabad toponiminin semantik cəhətdən mənası da izah edilmişdir.

Açar sözlər: Rasim Nəbioğlu, klassika, antroponim, apelyativ, Mikayıł Rəfili, Müşfiq, Vurğun, Şurabad

Məqale tarixçəsi: göndərilib – 23.11.2022; qəbul edilib – 05.12.2022

**About the semantics of the names and toponyms mentioned in a paper
(on the sample of the paper by Rasim Nabioglu)**

Akif İmanlı

Doctor of Philological Sciences

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: akifimanli48@gmail.com

Abstract. The paper is about the semantics of the outstanding Azerbaijani scholars, writers and poets' names, patronymics, surnames which enter the main name category and nicknames and pen-names which out of it, mentioned in the paper under the title of "In the Crossing of Classics and Contemporaneity" dealing with the academician Mammad Arif Dadashzade's life and works by doctor of philosophy on philology, associate professor Rasim Nabioglu (Rasim Nabi oghlu Gurbanov). Though many names and pen-names are formed on the grounds of inner resources of our language as more of them are borrowings, especially from Arabic and Persian origins necessity has arisen in explanation of a number of names. At the same time the semantic meaning

of the toponym Shurabad is explained here as well.

Keywords: Rəsim Nabioglu, classics, anthroponomy, appellative, Mikayil Rafili, Mushfig, Vurghun, Shurabad

Article history: received – 23.11.2022; accepted – 05.12.2022

Giriş / Introduction

Ədəbiyyatşunas alımlar, heç şübhəsiz ki, öz məqalələrində əhatə etdikləri sahə üzrə surətşəxs və məkan adlarını da xatırladırlar. Daha dəqiqi, hər hansı bədii əsər təhlil olunarkən, yaxud hər hansı müəllifdən söz açılkən onun bədii təfərruatında yer alan surət və məkan adları kənardan qalmır; onlar müəllifin fikir axımında öz yerlərini tutur, hadisələrin dinamik inkişafına və ya müəllif təhkiyəsinə qiymət verilərkən obraz və yer-məkan adları – toponimlər də mütləq xatırlanır. Bu, bir tənqidçi ənənəsidir. Nəzərdən keçirdiyimiz “Klassika və müasirliyin ədəbi-elmi qovşağında” [7, s.246-253; s.15-23] adlı məqaləsində Rasim Nəbioğlu da Azərbaycan ədəbi-mədəni və elmi mühitində kifayət qədər ad-sən qazanmış şəxslərdən bəhs edir ki, belə adlar, elmin digər bir sahəsində – dilçilikdə, ümimi şəkildə antroponim adlanır və hər bir şəxs adının semantikasında onun (adın) mənası dayanır. Biz də təqdim etdiyimiz məqalədə şəxsiyyətin cəmiyyətdə tutduğu mövqeyini dəyərləndirməklə yanaşı, adın konkretnı semantik mənasının açılmasının maraqlı olacağını nəzərə alıb, məqalənin əsas mahiyyətini bu yönə istiqamətləndirdik.

Əsas hissə / Main part

Akademik Məmməd Cəfər Cəfərov və AMEA-nın müxbir üzvü Yaşar Qarayev elmi məktəbinin yetirməsi, müasirimiz, tanınmış cavıdşunas alımlımız Rasim Nəbioğlunun “Klassika və müasirliyin ədəbi-elmi qovşağında” adlı məqaləsinin nümunəsində, burada xatırlanan şəxs adlarını və Şurabad toponimini nəzərdən keçiririk. Qeyd olunan məqalədə xatırlanan şəxs adları qırxdan artıqdır və bunlar S.O. de Sent-Böv, R.Müller – Freyenfels, A.A.Potebnya, Evripid, Servantes, N.Qoqol, L.Tolstoy, A.Çexov, M.Qorki, N.Ostrovski, İ.Bexer, E.Remark istisna olmaqla qalanları xalqımızın görkəmlı şəxsiyyətlərinin adlarını əhatə edir.

Bələ adlardan biri akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadədir. Məmməd şəxsin adını, Arif təxəllüsünü, Məhərrəm atasının adını, Dadaşzadə isə soyadını ifadə etməklə burada dörd antroponimin iştirakı görünməkdədir: Məmməd, Arif, Məhərrəm, Dadaş. Sonralar görkəmli alim və tənqidçi M.A.Dadaşzadə özünün “Arif” təxəllüsünü sənədlə rəsmiləşdirməklə ölkədə Məmməd Arif kimi tanınmışdır. Görkəmli aliman soyadı, göründüyü kimi, Dadaş antroponimə - zədə şəkilçisi artırlıqla yaranmışdır. Dadaş apelyativ söz kimi uzun müddət, elə XX əsrin əvvəllərinə kimi “qardaş” sözünün az qala sinonimi kimi işlədilirdi.. “Dadaş” evdə ən böyük qardaşa, bəzən ata əvəzi qardaşa, həm də mütləq ehtiramla deyərdilər. Bəzi hallarda ümumiyyətlə özündən yaşı, hörməti adama da “dadaş”, “bəyədadaş” – deyə müraciət edərdilər [6, s.65-66].

Bundan başqa, Azərbaycan məişətində bir çox halda ataya dədə deyə müraciət edilir. Dədə “böyük qardaş” mənasında işlədiləndə əzizləmə əlaməti kimi “ş” sözə əlavə olunaraq “dədəş” şəklinə düşmüş, sonra danışqda “dadaş” formasını almışdır (Hazırkıda ailədə doğulan ilk oğlan uşaqlarına, xüsusən bacıların dilində “qardaş” mənasında “dadaş” əvəzinə “qaqış”, – deyə müraciət edilməsinə rast gəlinir).

Dadaşzadə soyadındakı – zədə şəkilçisi isə fars mənşəli “zad” sözündən olmaqla “doğulmuş; mac. hasıl olmuş, törənmüş” mənalarını ifadə edir və familiyanın (soyadın) axırına gətirilərək işlədir [1, s.207].

Azərbaycan şəxs adları içərisində mürəkkəb quruluşlu, yəni iki müstəqil adın birləşməsindən yaranan adlar çoxdur. Məmməd Arif adı da belələrindəndir. Adətən, iki adın bir antroponim yaratması adların bitişik yazılımasını şartlaşdırır, lakin mürəkkəb quruluşlu şəxs adlarının yazılışı

rəsmi sənədlərə əsaslanır. Məmməd Arif də rəsmi sənədlərdə ayrı yazıldığından, deməli, iki müxtəlif mənali adları əhatə edir. Məmməd şəxs adı tarixin xalqımızın İslami qəbul etməsi ilə əlaqədar olaraq həmin dinin yaradıcısı Muhammedin və ya Məhəmmədin adından törəyən adlardandır [1, s.376]. Ərəb mənşəli, mənasi “bayənilmiş, mədə edilmiş” olan Məhəmməd adı dilimizin daxili qanunlarına uyğunlaşaraq məişətimizdə, şifahi nitqdə Məmməd formasında da işlədilməkdədir.

Arif adı da ərəb mənşəlidir, mənasi “bilən, bilikli, bilik sahibi, tanıyan” deməkdir və klassik Şərqişirində mistik sufisi işarə olaraq işlədirilir [1, s.23].

Məhərrəm və ya Mü(u)hərrəm (ə) 1. ərəb qəməri təqviminin birinci ayı (Kərbəla hadisələri bu ayda olduğundan şələr tərəfindən matəm ayı sayılır); 2. haram edilmiş, qadağan olunmuş [6, s.100; 1, s.449].

R.Nəbioğlunun məqaləsində xatırlanan şəxsiyyətlərdən biri də dahi dramaturq Cəfər Cabbarlıdır. Yüksək iftخار duyğusu ilə qeyd edək ki, o, soyadına artırdığı – zədə şəkilçisindən qətiyyətlə imtiyad edib, -li⁴ şəkilçili soyad götürməsilə bu sahədə də novator olub, Azərbaycan cəmiyyətinə ilk mesaj verən qüdrətli şəxsiyyətdir. Cəfər sözü ərəb dilindən gəlmədir, mənasi “kiçik çay, arx” deməkdir [1, s.760; 4, s.84]. 12 imamdan altıncı imam Cəfəri Sadıqın adının təsirindən də Cəfər adının geniş yayılması münkündür. Allahın gözəl adlarından (osmayı-hüsnə) olan Cabbar // Cəbbar // Əcber adəb dilindən keçən sözlərdəndir. Bu sözün ərəb dilində bir neçə mənəsi vardır: 1. qüvvət, qüdrət, əzəmət sahibi; 2. səbr edən, zülm edən; 3. sımqçı; 4. astronomiyada: Orion bürcü [2, s.82].

Apelyativlərdən antroponimlərin, daha dəqiqi ümumi sözlərdən xüsusi isimlərin yaranması prosesi dildə baş verən qanuna uyğunluqların nəticəsi kimi qəbul edilir. Apelyativlərdən yaranan təxəllüs və ləqəblər ölkəmizdə müəyyən qədər nəzərə çarpır: Hüseyin Cavid, Abdulla Şaiq, Mikayıl Müşfiq, Cəfər Xəndan və b.

“Təxəllüsler, hər şəydən əvvəl, onlara sahib şəxsiyyətlərin yaradıcılıq məhsulu, dünyagörüşü, bədii zövqüdür. Bu cəhətdən həmin vahidlər sənətkarlarımızın həyat və fəaliyyətlərinin bəzəi məqamlarını, əqidəsini izləməyi imkan verir... Təxəllüs mahiyyət etibarı ilə ədəbi yaradıcılığıla məşğul olan sənətkarların götürdüyü, deməli, ikinci və ya əlavə adıdır. Onun seçiləməsində təxəllüs sahibinin şəxsi marağı əsasdır” [8, s.19].

Qeyd olunan məqalədə xatırlanan adlar sırasında Səməd Vurğun, Mikayıl Rəfili, Mehdi Hüseyn, Əziz Şərif, Hidayət Əfəndiyev, Əkbər Ağayev, Kamal Talibzadə, Abdulla Şaiq, Əli Vəliyev, Süleyman Rəhimov və başqaları da vardır.

Adla təxəllüsün fərqi ondadır ki, əvvələn, adı valideyn verir, təxəllüsü isə şəxsin özü götürür. İkincisi, adın uşağın xarakteri, taleyi və xarici görünüşüne heç bir aidiyatı olmur. Təxəllüs isə, əksinə, şəxsiyyətin xarakteri, həyat və fəaliyyətinə müvafiq şəkildə seçilir. Səməd Vəkilovun götürdüyü Vurğun təxəllüsü də görkəmli şairin xarakterinə tamamilə uyğun gəlir. Vurğun xalis öz sözümüzdür; vurulan, aşıq olan, həddindən artıq sevən, məftun olan deməkdir.

Vurğunun adı, ata adı və soyadı belədir: Səməd Yusif oğlu Vəkilov. Səməd antroponiminin ərəb dilində bir neçə mənəsi vardır: 1. əbədi, daimi, əbədi yaşayan; 2. möhkəm, bərk; 3. əbədi mövcud olan (Allahın adlarından biri) [1, s.548]. Yusif adının mənşəyi haqqında əvvəlki yazılarımda ətraflı məlumat verildiyindən [3, s.20-21], burada yalnız onu qeyd etməklə kifayətlənirik ki, adın hərfi mənasi qədim yəhudi dilindən tərcümədə “artım, galır” deməkdir [3, s.20]. Vəkilov soyadındakı vəkil, vəkəlet apelyativ söz olaraq ərəb dilindən dilimizə keçmişdir. Bu söz “başqasının işini görməyə təyin olunmuş, başqasını öz yerinə qoyub, işini ona tapşırma, birinin yerinə oturan” adam mənalarını ifadə edir [1, s.89]. Azərbaycan antroponimikasında yeni yayılmış -ov, -yev, -ski sonluqlu soyadları, şübhəsiz ki, torpaqlarımızın çar Rusiyası tərəfindən işğalı və istilasından sonra (1813-1828-ci illər) ona rus antroponimikasının təsiri ilə baş vermişdir.

Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Azərbaycan antroponimikasında sürətlə və çox geniş yayılan -ov, -ova, -yeva, -ski sonluqlu familyalar (soyadlar) (“familia”) latin sözündür, “aile”, “nəsil” sözüne uyğun gəlir; Qədim Romada familus formasında “ev qulu” mənəsində işlənmişdir) milli müstəqilliyimizi əldə etdikdən sonra -li⁴, -zadə, -soy, -soylu kimi milli

formantlarla əvəz olunmağa başlamışdır.

Görkəmli dilçi alim, akademik Afad Qurbanovun qeyd etdiyi kimi, "şəxs adlarının hamısı apelyativlərdən yarandığı üçün, onların hər biri leksik mənali sözlərdən ibarətdir. Araşdırımlar göztərir ki, şəxs adlarının mənası mövcuddur və bu məna xüsusiyyəti adlarda uzun tarixi inkişafla əlaqədar formalşmışdır" [5, s.38].

Qeyd etdiyimiz şəxs adlarının, demək olar ki, hamısının alınmalar olduğunu nəzərə alaraq onların ifadə etdikləri mənanın açılmasını praktik baxımdan əhəmiyyətli hesab edirik. Tanınmış alimimizin də göstərdiyi kimi, "dildə mənasız söz yoxdur və ola da bilməz. Hər bir söz və ifadə müyyəyen məna ifadə edir. Bununla bərabər, eksər sözlər bir deyil, bir neçə məna yaxud da məna çaları ifadə edə bilir. Dilimizdəki şəxs adlarının demək olar ki, hamısı apelyativ mənali leksik vahidlərdir. Məsələn: əlvən sözünün apelyativ mənası cürbəcür rəngdə olan, rəngarəng, alabəzək deməkdir. Lakin onomastik mənası isə şəxs adı bildirməsidir" [5, s.48].

R.Nəbioğlunun məqaləsində xatırlanan Mikayıl Rəfili şəxs və soyadı da semantik baxımdan maraq doğurur. Cəfər Cabbarlıdan sonra hər hansı insanın mansub olduğu nəslə, kökə bağlılığını dəqiq ifadə edən -li⁴ şəkilçisi (formanti) az da olsa soyadlarında müşahidə edilirdi ki, onlardan biri də Rəfili dir. Milli formantlı Rəfili soyadı dedikdə Rəfililər anlamı özünü göstərir. Əlbəttə, -li şəkilçili soyadlarının hamısı qeyd olunan anlamı ifadə edir ki, bu da öz növbəsində şəkilçinin aidlik, mənsubluq funksiyasını dəqiq yerinə yetirməsi ilə şərtlənir. Düzəltmə antroponiym kimi nəzərə çarpan Rəfili soyadı "rəfi+li" quruluşundadır. Burada rəfi apelyativi xüsusişləşərək şəxs adına – antroponiymə çevrilmişdir. Rəfi isə ümumi söz kimi ərəb dilində "yüksək, uca" mənasındadır [1, s.519].

"Mələk (ə) – dini təsəvvürə görə Allahın ən yaxın xidmətləri olan fəvqəltəbii bir məxluq; məc. gözəl, həlim, nəcib (adam). Mələki – müqərrəb Allahın ən yaxın mələkələrindən biri, dörd mələkdən biri" [1, s.348].

Dini təlimlərə görə, Allahın yanında ona ən yaxın olan dörd mələk vardır: Əzrayıl, İsrafil, Mikayıl və Cəbrayıl. Quran mələklərin bir neçə kateqoriyalarını ayırrı. "Onlardan ən alisi Allahın taxt-tacının yanında olan "müqərrəbün" ("yaxınlar"dırlar). Rəvayətə görə Allahla Məhəmməd peyğəmbər (s) arasında baş vasitəçi habelə İsa ilə Məryəm arasında olan Cəbrayıl ali mələklərə aiddir. Onunla yanışı, Mikayıl durur" [4, s.378].

"Mikayıl (ə) (Mikal, Mikail) – Allahın ən yaxın olan mələkələrin ən mü Hümlərindən birinin adı. Quranda onun adı bir dəfə Cəbrayilla (ə) bir yerde çəkilir və Allaha, onun mələkələrinə və elçilərinə düşmən olanlara hədə gelən kimi verilir. Rəvayatlarda adı az çəkilir, olanda Cəbrayilla (ə) bir yerda, xüsusilə də Adomi (ə) yaratmaq üçün torpaq gətirməkdə, meracdan əvvəl Məhəmmədin (s) ürəyini yumaqda və məkkəlilərlə vuruşda müsəlmanlara kömək etməkdə, müsəlman sehrində onun adı başqa mələkələrlə (Cəbrail, İsrail, Əzrail) çox geniş istifadə olunur.

Mikayıl yəhudi və xristian mələki sayılan Mixailə uyğun gəlir, Mədinə surələrində İslami "müdafia edənlər" siyahısına daxil edilmişdir" [4, s.401].

Mikayıl ən xeyirxah mələk kimi tərənnüm olunur. Külək, yağış, qar və bu kimi təbiət hadisələrinə cavabdehdir. Allahın əmri ilə o, insanlara ruzi verir. Məramı gözəl olduğuna görə insanlar övladlarına onun adını verirlər. Başqa xalqlardakı Mixail, Maykl, Mişel adlarının da həmin məlayin adından törəndiyi bəzi mənbələrdə qeyd olunur. Mikayıl adının qədim yəhudi dilində tərcümədə "Allah kimi olan, Allahə bənzər" mənası bəlli olur.

R.Nəbioğlunun məqaləsində Mehdi Hüseyn, Əziz Şərif, Hidayət Əfəndiyev, Əkbər Ağayev, Abdulla Şaiq və bir çox başqaları da xatırlanan adlardandır.

Şübhəsiz ki, özgə dillərdən, xüsusilə ərəb və fars mənşəli apelyativlərdən yaranan və onomastik mahiyyət daşıyan şəxs adlarının hər biri ayrılıqda leksik mənaya malikdir. Əziz Şərif, Abdulla Şaiq antroponiymlərini nəzərdən keçirtsək aydın olar ki, müasir Azərbaycan dilində antroponiym kateqoriyalar əsas adlar və köməkçi adlar olmaqla iki formada işlənir. Köməkçi adlar kateqoriyasına ləqəb, təxəllüs və titullar daxildir. Şaiq (ərəbcə "şövqlü, həvəslı, ilhamlı") Abdulla Mustafa oğlu Talibzadənin təxəllüsüdür. Abdulla islam peyğəmbəri Məhəmmədin atasının adı olmuşdur. Əbd (ərəbcə qul, kölə, adam, insan) və ulla (Allah) sözlerinin birləşməsin-

dən yaranıb. "Allahın bəndəsi, qulu, köləsi" mənasını verir.

Əziz Şərif antroponiymindəki Şərif görkəmli ədəbiyyatşunas alim Əziz Qurbanəli oğlu Şərifovun soyadının qisaldılmış formasıdır. Əziz ərəbcə "istəkli, sevimli" deməkdir [2, s.183]. Şərif isə ərəbcə "şərəfli, mübarək, müqəddəs, nəcib, əsil" mənalarını bildirir [1, s.781]. "Şərif (camı əşraf, şürafə, "tanınmış", "xeyrxah") – Məhəmməd peyğəmbərin (s) nəsillərini bildirən istilah (sinonimləri seyyid, mir, əmir – İran, Türkiyə, Hindistan; həbib – "sevimli" – Ərəbistan, Sumatra; səbzpuş – yaşlı geyimli – Hindistan. Bəzən bu istilahla əl-Həsən və əl-Hüseynin nəsillərini qeyd edirdilər" [4, s.530-531]. Göründüyü kimi, hər bir antroponiym apelyativlərdən yaranaraq, özündə konkret mənənə ifadə etmişdir ki, belə mənalıların şəxs adına uyğunluğu yoxdur.

R.Nəbioğlunun məqaləsində Moskva, Bakı, Tehran və Şurabad toponimləri – məkan adları da xatırlanılır. Bakı, Moskva, Tehran şəhər adlarının semantikası haqqında əvvəlki yazılarında ətraflı bəhs olunmuşdur [3, s.44; 57; 80]. Şurabad şura və abad komponentlərinin birləşməsindən yaranıb sünü adlardandır. Şura (sovət) hökümətinin yarandığı illərdə yeni salınan, yaxud adı dəyişdirilən bir çox kəndə rəmzi mənada verilən addır. Şura ərəb mənşəli sözdür, Quranda Şura adlı surə də vارد. Mənası "müzakirə, müşavirə, sovet" deməkdir. Abad fars dilindəki abadə sözündən olub "tir-tikintisi olan" mənasındadır [2, s.8]. Abad, adətən, kənd, qəsəbə, şəhər adlarına atırılır. Şurabad "şura (sovet) kəndi" mənasını ifadə edir.

Nəticə / Conclusion

Sonda qeyd etmək istərdik ki, məqalədə əsas məqsədimiz R.Nəbioğlunun "Klassika və müasirliyin ədəbi-elmi qovşağında" adlı məqaləsində xatırlanan tanınmış şəxslərin adlarının semantikasına nəzər yetirmək, onların mənası ilə yanaşı yaranma və möisətimizdə yayılma səbəblərini mümkün qədər izah etmək olmuşdur. Aydın olduğu kimi, məna daşımayan şəxs adı yoxdur və ola da bilməz; yəni hər bir şəxs ata və ya soy adının daxilində bir məna gizlənməsidir. Əger ad ərəb, fars və başqa dillərdən alınmışdırsa, deməli, adın mənasını da həmin dillərdə axtarmaq lazımlı galır və s.

Yuxarıda qeyd olunan məqalədə xatırlanan və konkret mənaya malik olan istər əsas ad kateqoriyasına daxil olan şəxs adları (həmçinin ata və soyadları), istərsə də əlavə ad kateqoriyasını əhatə edən ləqəb, təxəllüs və titullar apelyativ (ümumi) sözlərdən yaranaraq antroponiym, yəni onomastik vahidə çevrilmişdir. Lakin bu prosesdəki səciyyəvi cəhət ondab ibarətdir ki, antroponiymlər apelyativləşə bilmir. Fikrimizi daha sada şəkildə ifadə etsək, ümumi söz xüsusi adı çevriləndən sonra daşlaşır və ümumi sözə çevrilə bilmir. Bu, sadəcə olaraq, bir qanunauyğunluğun nəticəsidir. Bu baxımdan R.Nəbioğlunun sözügedən məqaləsindəki antroponiymlər və Şurabad toponimi geniş təhlil və tədqiq üçün əsaslı imkan yaratmışdır.

Ədəbiyyat / References

- Ərəb və fars sözləri lügəti. (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün). Redaksiya heyəti: B.T.Abdullayev, Ə.Ə.Orucov, Y.Z.Sirvani. – Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1967.
- Ərəb və fars sözləri lügəti. 2 cild, I cild. – Bakı: Şərq-Qərb, 2013.
- İmanlı, A.K. Bədii ədəbiyyatda surət-şəxs və məkan adlarının semantikası, üslubi mahiyyəti. (Ə.Haqverdiyevin nəşri nümunəsində). – Bakı: Şirvannər, 2022.
- İslam. Ensiklopedik lügət. Hazırlayanlar: G.B.Baxşəliyeva, Ə.S.Abbasov. Elmi redaktor: prof. G.B.Baxşəliyeva. – Bakı: Elm, 2013.
- Qurbanov, A.M. Azərbaycan onomalogiyasının əsasları. 2 cild, II cild. – Bakı, 2019.
- Mirzəyev, O.M. Adalarımız. – Bakı: Azərnəşr, 1983.
- Nəbioğlu, R.Q. Klassika və müasirliyin elmi qovşağında. "Ədəbiyyatımızın vicdanı. Məmməd Arif Dadaşzadə: Məqalələr. Xatirələr. Məktublar". Tərtibçi: Aqşin Dadaşzadə. – Bakı: Elm, 2015; "Mədəniyyət. İncəsənət. Ədəbiyyat". (Məqalələr). I kitab. – Bakı:

- Автора, 2017.
8. Sədiyev, Ş.M. Təxəllüsler haqqında // Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları. – Bakı: APİ, 1986.

К семантике имен и названий местности упомянутые в одной научной статье (на примере статьи Расима Набиоглу)

Акиф Иманлы

Доктор филологических наук

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: akifimanli48@gmail.com

Резюме. В статье “На научно-литературном пересечении классики и современности” доктора философии по филологическим наукам, доцента Расима Набиоглу (Расим Наби оглу Гурбанов), посвященной жизни и творчеству академика Мамед Арифа Дадашзаде (1904-1975), упоминаются имя, отчество, фамилии ряда видных деятелей науки, писателей и поэтов Азербайджана согласно основной категории имен. Помимо того, автор затрагивает тему семантики прозвищ и псевдонимов, не составляющих основную категорию имен. Подчеркивается, что многие имена и псевдонимы были созданы за счет внутренних возможностей азербайджанского языка. Однако ввиду того, что большинство имен и псевдонимов формируются на основе заимствований из других языков – в первую очередь арабского и персидского, – возникает необходимость в некоторых пояснениях. Необходимо также заметить, что помимо личных имен и псевдонимов в статье дается семантическое пояснение смысла топонима Шурабад.

Ключевые слова: Расим, Набиоглу, классика, антропоним, апеллятив, Микаил Рафили, Мушфиг, Вургун, Шурабад